




# STATİSTİK BÜLLETEN

09.2023



AZƏRBAYCAN MƏRKƏZİ B

## M Ü N D Ə R İ C A T

- 2 Naxçıvan Muxtar Respublikasının bank və ödəniş infrastrukturunun xəritəsi
- Regionun bank sektoru haqqında məlumat
- 4 Regionda fəaliyyət göstərən banklar tərəfindən göstərilən xidmətlər
- 5 Regionda fəaliyyət göstərən banklarda müştərilərin bank hesabları
- 6 Regionda fəaliyyət göstərən banklarda əhalidən cəlb edilmiş müddətli əmanətlərin həcmi
- 7 Regionda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşları
- 8 Regionda fəaliyyət göstərən kredit təşkilatlarında kredit qoyuluşunun strukturu
- Regionda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları üzrə kredit qoyuluşu
- 9 Region iqtisadiyyatına kredit qoyuluşlarının regiondakı kredit təşkilatları üzrə strukturu
- 10 Regionda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən verilmiş kreditlərin sahələr üzrə strukturu
- 12 Region üzrə verilmiş ipoteka kreditləri
- 13 Regionda fəaliyyət göstərən banklara məxsus Bankomatlar, pos-terminallar və ödəniş terminalları
- 15 Regionda fəaliyyət göstərən banklar tərəfindən aparılan nağdsız ödənişlər
- Regionda fəaliyyət göstərən banklardakı köçürmə sistemləri vasitəsilə regiona daxil olan vəsaitlər
- Xarici ölkələrə mal-material və avadanlıq alınması üçün köçürülmüş vəsaitlər
- 17 Regionda fəaliyyət göstərən sığorta şirkətləri üzrə sığorta haqları və sığorta ödənişləri
- 18 Məlumatlandırıcı lövhə

Bu bülletendə əks olunan məlumatlar regionda fəaliyyət göstərən bank və digər kredit təşkilatlarına məxsusdur.

## Naxçıvan Muxtar Respublikasının bank və ödəniş infrastrukturunun xəritəsi

01.10.2023

### SƏDƏRƏK

| Bank filialı | Bank şöbəsi | Bankomat | Ödəniş terminalı |
|--------------|-------------|----------|------------------|
| 1            | 1           | 5        | 10               |

### ŞƏRUR

| Bank filialı | Bankomat | Ödəniş terminalı |
|--------------|----------|------------------|
| 2            | 17       | 30               |

### Mərkəzi Bank Naxçıvan MR İdarəsi



#### Bank və filialları

#### Bank şöbələri



Naxçıvanbank ASC



Kapital Bank ASC



Azərbaycan Beynəlxalq Bankı ASC



Azər-Türk Bank ASC



Rabitəbank ASC



Bank Respublika ASC



AccessBank QSC



### BANKOMATLAR

### ÖDƏNİŞ TERMINALI



Naxçıvanbank ASC



Kapital Bank ASC



Azərbaycan Beynəlxalq Bankı ASC



Azər-Türk Bank ASC



Bank Respublika ASC



AccessBank QSC



Milliön (PashaPay MMC)

### KƏNGƏRLİ

| Bank filialı | Bank şöbəsi | Bankomat | Ödəniş terminalı |
|--------------|-------------|----------|------------------|
| 2            | 1           | 7        | 17               |

### NAXÇIVAN

| Bank | Bank filialı | Bank şöbəsi | Bankomat | Ödəniş terminalı |
|------|--------------|-------------|----------|------------------|
| 1    | 7            | 3           | 71       | 131              |

### BABƏK

| Bank filialı | Bankomat | Ödəniş terminalı |
|--------------|----------|------------------|
| 1            | 7        | 17               |

### ŞAHBUZ

| Bank filialı | Bankomat | Ödəniş terminalı |
|--------------|----------|------------------|
| 2            | 5        | 10               |

- 1 Naxçıvan şəhəri
- 2 Hava Limanı
- 3 Əliabad qəsəbəsi
- 4 Qaraçuq kəndi
- 5 Tumbul kəndi
- 6 Bulqan kəndi
- 7 Qaraxanbəyli
- 8 Naxçıvan ş. Gömrük idarəsi
- 9 Duzdağ otel
- 10 Asan Xidmət
- 20 Şərur şəhəri
- 21 Qarxun
- 22 Yuxarı aralıq
- 23 Aralıq
- 24 Mahmudkənd
- 25 Daşarx
- 26 Xanlıqlar
- 27 Zeyvə
- 28 Qışlaqabbas
- 29 Danyeri
- 30 Yengicə
- 31 Dizə
- 32 Vərməziyar
- 33 Oğlanqala
- 40 Babək şəhəri
- 41 Nəhrəm
- 42 Cəhri
- 43 Şıxmahmud
- 44 Kərimbəyli
- 45 Sirab
- 46 Zeynəddin
- 47 Qoşadizə
- 60 Ordubad şəhəri
- 61 Düylün
- 62 Sabirkənd
- 63 Vənənd
- 64 Aza kəndi
- 65 Dizə
- 70 Culfa şəhəri
- 71 Culfa (Gömrük)
- 72 Culfa Gömrük terminalı
- 73 Yaycı kəndi
- 74 Əlincə
- 75 Əbrəqunus kəndi
- 76 Bənəniyar kəndi
- 77 Ərazin
- 80 Şahbuz şəhəri
- 81 Şahbuzkənd
- 82 Kolanı kəndi
- 90 Kəngərli şəhəri
- 91 Qıvrıq qəsəbəsi
- 92 Şahtaxtı (Gömrük)
- 93 Şahtaxtı
- 94 Xok
- 95 Qarabağlar
- 96 Yurdçu
- 97 Heydərabad qəsəbəsi
- 98 Dəmirçi
- 99 Sədərək kəndi
- 100 Sədərək (Gömrük)


### ORDUBAD

| Bank filialı | Bankomat | Ödəniş terminalı |
|--------------|----------|------------------|
| 2            | 10       | 18               |

### CULFA

| Bank filialı | Bank şöbəsi | Bankomat | Ödəniş terminalı |
|--------------|-------------|----------|------------------|
| 2            | 1           | 10       | 25               |

## REGIONUN BANK SEKTORU HAQQINDA MƏLUMAT



## REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN BANKLAR TƏRƏFİNDƏN GÖSTƏRİLƏN XİDMƏTLƏR

| Bank məhsul və xidmətləri                      | Naxçıvanbank ASC və NMR filialları | Kapital Bank ASC NMR filialı və şöbələri | Azərbaycan Beynəlxalq Bank ASC Naxçıvan filialı | Azər-Türk Bank ASC Naxçıvan filialı | Bank Respublika ASC Naxçıvan filialı | Access Bank QSC Naxçıvan filialı | Rabitə Bank ASC Naxçıvan filialı | Fincə Azərbaycan Naxçıvan filialı | Aqrarkredit SKT Naxçıvan filialı | Bərəkət kredit ittifaqı |
|------------------------------------------------|------------------------------------|------------------------------------------|-------------------------------------------------|-------------------------------------|--------------------------------------|----------------------------------|----------------------------------|-----------------------------------|----------------------------------|-------------------------|
| <b>Kreditlər</b>                               | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Fiziki şəxslər üçün                          | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Hüquqi şəxslər üçün                          | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Fərdi sahibkarlar üçün                       | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Təminatlı                                    | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| <b>Əmanətlər</b>                               | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Sığortalama                                  | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Əlavə etmə imkanı                            | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Kapitallaşma                                 | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Üçüncü şəxsin adına                          | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Qismən götürmə imkanı                        | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Avtomatik uzatma                             | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| <b>Hesablama və kassa xidmətləri</b>           | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| <b>Təcili pul köçürmələri</b>                  | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| <b>Bankomat</b>                                | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Cash-in                                      | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Valyuta dəyişmə                              | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| <b>Ödəniş terminaları</b>                      | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Nağdsız ödəniş imkanı                        | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| <b>POS-terminal</b>                            | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Təmassız                                     | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| <b>Ödəniş kartları</b>                         | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Debit kart                                   | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Kredit kartı                                 | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Pulsuz kart                                  | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Qalıq üzrə faiz                              | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Təmassız ödəmə                               | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Bonuslar / Miles                             | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Təcili sifariş                               | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Cash-back                                    | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| - Taksit kart                                  | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| <b>Lizinq əməliyyatları</b>                    | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| <b>Müştəri ödənişlərinin idarəetmə sistemi</b> | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| <b>Kommunal xidmətlər</b>                      | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| <b>İnternet bankçılıq</b>                      | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| <b>Mobil bankçılıq</b>                         | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| <b>SMS bankçılıq</b>                           | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| <b>3D Secure</b>                               | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |
| <b>Xarici valyuta mübadiləsi</b>               | ✓                                  | ✓                                        | ✓                                               | ✓                                   | ✓                                    | ✓                                | ✓                                | ✓                                 | ✓                                | ✓                       |

## REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN BANKLARDA MÜŞTƏRİLƏRİN BANK HESABLARI

2019-2023 – CÜ İLLƏR ÜZRƏ

ədədlə

| Tarix<br>(aylar) | Bank<br>hesablarının<br>cəmi |         |        |                     |                |                | Onlardan fərdi<br>sahibkarlıqla<br>məşğul olanlar | İlin<br>əvvəlindən<br>açılmış bank<br>hesabları |                |                | Onlardan fərdi<br>sahibkarlıqla<br>məşğul olanlar |
|------------------|------------------------------|---------|--------|---------------------|----------------|----------------|---------------------------------------------------|-------------------------------------------------|----------------|----------------|---------------------------------------------------|
|                  |                              | Cari    | Kredit | Əmanət<br>(depozit) | Hüquqi<br>Şəxs | Fiziki<br>Şəxs |                                                   |                                                 | Hüquqi<br>Şəxs | Fiziki<br>Şəxs |                                                   |
| 2019-cu il       |                              |         |        |                     |                |                |                                                   |                                                 |                |                |                                                   |
| 12               | 84 936                       | 66 709  | 17487  | 740                 | 2 056          | 82 880         | 14 159                                            | 28 767                                          | 176            | 28 591         | 3 477                                             |
| 2020-ci il       |                              |         |        |                     |                |                |                                                   |                                                 |                |                |                                                   |
| 12               | 92 338                       | 71 124  | 20 442 | 772                 | 2 053          | 90 285         | 18 479                                            | 36 544                                          | 153            | 36 391         | 6 279                                             |
| 2021-ci il       |                              |         |        |                     |                |                |                                                   |                                                 |                |                |                                                   |
| 1                | 92 981                       | 71 496  | 20 692 | 793                 | 2 053          | 90 928         | 18 744                                            | 2 619                                           | 10             | 2 609          | 475                                               |
| 2                | 93 592                       | 71 848  | 20 931 | 813                 | 2 053          | 91 539         | 19 050                                            | 5 887                                           | 22             | 5 865          | 756                                               |
| 3                | 94 086                       | 72 137  | 21 119 | 830                 | 2 053          | 92 033         | 19 338                                            | 9 885                                           | 34             | 9 851          | 1617                                              |
| 4                | 94 618                       | 72 467  | 21 325 | 826                 | 2 053          | 92 565         | 19 627                                            | 14 558                                          | 54             | 14 504         | 2 507                                             |
| 5                | 95 027                       | 72 801  | 21 398 | 828                 | 2 053          | 92 974         | 19 942                                            | 18 019                                          | 70             | 17 949         | 2 854                                             |
| 6                | 95 514                       | 73 122  | 21 544 | 848                 | 2 053          | 93 461         | 20 196                                            | 21 728                                          | 82             | 21 646         | 3 335                                             |
| 7                | 96 037                       | 73 496  | 21 676 | 865                 | 2 053          | 93 984         | 20 425                                            | 25 290                                          | 96             | 25 194         | 3 770                                             |
| 8                | 96 534                       | 73 798  | 21 859 | 877                 | 2 053          | 94 481         | 20 623                                            | 29 250                                          | 116            | 29 134         | 4 257                                             |
| 9                | 179 571                      | 119 985 | 58 714 | 872                 | 1 977          | 177 594        | 19 884                                            | 34 121                                          | 120            | 34 001         | 4 829                                             |
| 10               | 181 891                      | 122 116 | 58 896 | 879                 | 1 998          | 179 893        | 21 181                                            | 37 812                                          | 141            | 37 671         | 5 284                                             |
| 11               | 186 113                      | 125 511 | 59 713 | 889                 | 2 004          | 184 109        | 21 400                                            | 42 564                                          | 147            | 42 417         | 5 705                                             |
| 12               | 186 622                      | 126 950 | 58 792 | 880                 | 2 019          | 184 603        | 21 888                                            | 45 117                                          | 161            | 44 956         | 6 061                                             |
| 2022-ci il       |                              |         |        |                     |                |                |                                                   |                                                 |                |                |                                                   |
| 1                | 185 207                      | 128 108 | 56 216 | 883                 | 2 047          | 183 160        | 21 703                                            | 4 493                                           | 28             | 4 465          | 488                                               |
| 2                | 189 464                      | 134 408 | 54 232 | 878                 | 2 058          | 187 460        | 22 248                                            | 9 380                                           | 42             | 9 338          | 1 004                                             |
| 3                | 196 087                      | 139 124 | 56 082 | 881                 | 2 063          | 194 024        | 22 347                                            | 14 009                                          | 50             | 13 959         | 1 415                                             |
| 4                | 198 648                      | 142 250 | 55 518 | 880                 | 2 081          | 196 567        | 22 511                                            | 19 219                                          | 70             | 19 149         | 1 558                                             |
| 5                | 201 563                      | 144 426 | 56 260 | 877                 | 2 092          | 199 471        | 22 428                                            | 24 099                                          | 80             | 24 019         | 2 285                                             |
| 6                | 213 329                      | 155 845 | 56 602 | 882                 | 2 126          | 211 203        | 22 858                                            | 28 833                                          | 87             | 28 746         | 2 893                                             |
| 7                | 213 846                      | 156 630 | 56 327 | 889                 | 2 101          | 211 745        | 22 641                                            | 32 488                                          | 94             | 32 394         | 3 543                                             |
| 8                | 219 326                      | 161 290 | 57 146 | 890                 | 2 104          | 217 222        | 25 568                                            | 38 268                                          | 102            | 38 166         | 4 239                                             |
| 9                | 220 631                      | 164 203 | 55 545 | 883                 | 2 109          | 218 522        | 25 892                                            | 40 940                                          | 112            | 40 828         | 4 886                                             |
| 10               | 234 997                      | 177 331 | 56 764 | 902                 | 2 175          | 232 822        | 26 202                                            | 48 890                                          | 133            | 48 757         | 5 149                                             |
| 11               | 240 220                      | 182 868 | 56 441 | 911                 | 2 221          | 237 999        | 26 504                                            | 54 504                                          | 179            | 54 325         | 5 690                                             |
| 12               | 251 440                      | 190 519 | 59 971 | 950                 | 2 290          | 249 150        | 27 339                                            | 67 845                                          | 248            | 67 597         | 6 793                                             |
| 2023-cü il       |                              |         |        |                     |                |                |                                                   |                                                 |                |                |                                                   |
| 1                | 279 887                      | 199 492 | 79 417 | 978                 | 2 382          | 277 505        | 40 086                                            | 7 951                                           | 82             | 7 869          | 1 544                                             |
| 2                | 283 562                      | 202 856 | 79 725 | 981                 | 2 441          | 281 121        | 40 518                                            | 12 600                                          | 147            | 12 453         | 2 127                                             |
| 3                | 287 843                      | 206 131 | 80 729 | 983                 | 2 549          | 285 294        | 40 846                                            | 16 877                                          | 240            | 16 637         | 2 657                                             |
| 4                | 291 273                      | 209 272 | 81 002 | 999                 | 2 713          | 288 560        | 41 281                                            | 21 028                                          | 388            | 20 640         | 3 253                                             |
| 5                | 257 782                      | 174 364 | 82 400 | 1 018               | 2 779          | 255 003        | 34 463                                            | 23 695                                          | 467            | 23 228         | 3 397                                             |
| 6                | 260 823                      | 177 564 | 82 232 | 1 027               | 2 883          | 257 940        | 42 043                                            | 28 194                                          | 578            | 27 616         | 4 062                                             |
| 7                | 265 871                      | 180 647 | 84 200 | 1 024               | 2 950          | 262 921        | 42 230                                            | 33 497                                          | 645            | 32 852         | 4 607                                             |
| 8                | 269 251                      | 183 592 | 84 626 | 1 033               | 3 023          | 266 228        | 42 524                                            | 38 343                                          | 741            | 37 602         | 5 254                                             |
| 9                | 263 177                      | 175 242 | 86 906 | 1 029               | 3 075          | 260 102        | 34 961                                            | 44 015                                          | 821            | 43 194         | 5 835                                             |

REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN BANKLARDA ƏHALİDƏN  
CƏLB EDİLMİŞ MÜDDƏTLİ ƏMANƏTLƏRİN HƏCMI

min manatla


| Tarix       | Cəmi əmanətlər | Mili valyutada | Xüsusi çəkisi % | Xarici valyutada<br>(manat ekvivalenti ilə) | Xüsusi çəkisi % |
|-------------|----------------|----------------|-----------------|---------------------------------------------|-----------------|
| <b>2020</b> | 9 876,4        | 8 907,3        | 90,2            | 969,1                                       | 9,8             |
| <b>2021</b> |                |                |                 |                                             |                 |
| Yanvar      | 9 998,1        | 9 035,8        | 90,4            | 962,3                                       | 9,6             |
| Fevral      | 11 844,2       | 10 878,9       | 91,9            | 965,3                                       | 8,1             |
| Mart        | 12 006,2       | 11 126,9       | 92,7            | 879,3                                       | 7,3             |
| Aprel       | 12 220,0       | 11 342,7       | 92,8            | 877,3                                       | 7,2             |
| May         | 12 080,9       | 11 242,4       | 93,1            | 838,5                                       | 6,9             |
| İyun        | 12 401,6       | 11 643,3       | 93,9            | 758,3                                       | 6,1             |
| İyul        | 12 824,9       | 12 077,2       | 94,2            | 747,7                                       | 5,8             |
| Avqust      | 13 293,4       | 12 539,4       | 94,3            | 754,0                                       | 5,7             |
| Sentyabr    | 13 221,3       | 12 475,2       | 94,4            | 746,1                                       | 5,6             |
| Oktyabr     | 13 521,7       | 12 788,6       | 94,6            | 733,1                                       | 5,4             |
| Noyabr      | 13 599,2       | 12 861,6       | 94,6            | 737,6                                       | 5,4             |
| Dekabr      | 13 468,5       | 12 740,6       | 94,6            | 727,9                                       | 5,4             |
| <b>2022</b> |                |                |                 |                                             |                 |
| Yanvar      | 13 662,8       | 12 894,5       | 94,4            | 768,3                                       | 5,6             |
| Fevral      | 12 055,7       | 11 319,5       | 93,9            | 736,2                                       | 6,1             |
| Mart        | 12 014,2       | 11 275,0       | 93,8            | 739,2                                       | 6,2             |
| Aprel       | 12 262,0       | 11 551,8       | 94,2            | 710,2                                       | 5,8             |
| May         | 12 357,0       | 11 644,5       | 94,2            | 712,5                                       | 5,8             |
| İyun        | 12 664,6       | 11 884,0       | 93,8            | 780,6                                       | 6,2             |
| İyul        | 13 167,9       | 12 344,7       | 93,7            | 823,2                                       | 6,3             |
| Avqust      | 13 460,0       | 12 588,3       | 93,5            | 871,7                                       | 6,5             |
| Sentyabr    | 13 759,7       | 12 927,2       | 93,9            | 832,5                                       | 6,1             |
| Oktyabr     | 14 014,2       | 13 106,9       | 93,5            | 907,3                                       | 6,5             |
| Noyabr      | 13 559,4       | 12 748,0       | 94,0            | 811,4                                       | 6,0             |
| Dekabr      | 14 158,8       | 13 307,0       | 94,0            | 851,8                                       | 6,0             |
| <b>2023</b> |                |                |                 |                                             |                 |
| Yanvar      | 14 400,7       | 13 550,4       | 94,1            | 850,3                                       | 5,9             |
| Fevral      | 14 595,0       | 13 682,4       | 93,7            | 912,6                                       | 6,3             |
| Mart        | 14 520,4       | 13 592,6       | 93,6            | 927,8                                       | 6,4             |
| Aprel       | 14 948,6       | 13 982,5       | 93,5            | 966,1                                       | 6,5             |
| May         | 15 193,2       | 14 448,8       | 95,1            | 744,4                                       | 4,9             |
| İyun        | 15 228,5       | 14 507,8       | 95,3            | 720,7                                       | 4,7             |
| İyul        | 15 414,5       | 14 551,8       | 94,4            | 862,7                                       | 5,6             |
| Avqust      | 15 694,1       | 14 833,6       | 94,5            | 860,5                                       | 5,5             |
| Sentyabr    | 15 853,6       | 14 993,4       | 94,6            | 860,2                                       | 5,4             |

ƏMANƏTLƏRİN DİNAMİKASI

min manatla

xarici valyuta

milli valyuta



## REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN KREDİT TƏŞKİLATLARININ KREDİT QOYULUŞLARI

### MİLLİ VALYUTA ÜZRƏ KREDİT QOYULUŞU

min manatla

| Tarix<br>(aylar) | KREDİTLƏR |                        | MİLLİ VALYUTADA KREDİTLƏR |                        |               |                        |               |                        |
|------------------|-----------|------------------------|---------------------------|------------------------|---------------|------------------------|---------------|------------------------|
|                  | Cəmi      | Vaxtı keçmiş<br>kredit | Cəmi                      | Vaxtı keçmiş<br>kredit | Qısa müddətli |                        | Uzun müddətli |                        |
|                  |           |                        |                           |                        | Cəmi          | Vaxtı keçmiş<br>kredit | Cəmi          | Vaxtı keçmiş<br>kredit |
|                  |           |                        |                           | 2020-ci il             |               |                        |               |                        |
| 12               | 212 399,3 | 7 735,3                | 212 367,3                 | 7 735,3                | 7 931,8       | 372,8                  | 204 435,5     | 7 362,5                |
|                  |           |                        |                           | 2021-ci il             |               |                        |               |                        |
| 12               | 258 105,4 | 11 388,9               | 258 081,9                 | 11 388,9               | 13 244,7      | 507,8                  | 244 837,2     | 10 881,1               |
|                  |           |                        |                           | 2022-ci il             |               |                        |               |                        |
| 1                | 260 702,1 | 12 556,6               | 260 679,8                 | 12 556,6               | 13 405,4      | 482,5                  | 247 274,4     | 12 074,1               |
| 2                | 266 261,8 | 8 626,6                | 266 240,9                 | 8 626,6                | 14 025,9      | 491,7                  | 252 215,0     | 8 134,9                |
| 3                | 275 273,3 | 8 427,8                | 275 253,7                 | 8 426,9                | 13 917,1      | 492,8                  | 261 336,6     | 7 934,1                |
| 4                | 282 994,4 | 9 337,3                | 282 980,6                 | 9 337,3                | 14 031,8      | 497,1                  | 268 948,8     | 8 840,2                |
| 5                | 285 888,7 | 9 431,1                | 285 875,4                 | 9 431,1                | 13 752,0      | 500,0                  | 272 123,4     | 8 931,1                |
| 6                | 290 510,0 | 8 968,9                | 290 497,1                 | 8 968,9                | 14 566,5      | 499,9                  | 275 930,6     | 8 469,0                |
| 7                | 295 436,8 | 8 789,2                | 295 424,2                 | 8 789,2                | 14 165,0      | 519,0                  | 281 259,2     | 8 270,2                |
| 8                | 299 876,2 | 8 907,6                | 299 864,0                 | 8 906,4                | 13 852,4      | 510,8                  | 286 011,6     | 8 395,6                |
| 9                | 302 693,7 | 9 019,9                | 302 692,5                 | 9 018,9                | 13 870,6      | 490,0                  | 288 821,9     | 8 528,9                |
| 10               | 304 816,0 | 8 777,9                | 304 813,8                 | 8 777,9                | 14 336,4      | 509,3                  | 290 477,4     | 8 268,6                |
| 11               | 306 454,4 | 9 118,5                | 306 453,5                 | 9 118,5                | 14 151,8      | 512,2                  | 292 301,7     | 8 606,3                |
| 12               | 307 256,9 | 8 771,6                | 307 256,0                 | 8 771,6                | 14 302,7      | 533,5                  | 292 953,3     | 8 238,1                |
|                  |           |                        |                           | 2023-cü il             |               |                        |               |                        |
| 1                | 306 756,6 | 9 361,7                | 306 755,6                 | 9 361,7                | 14 249,5      | 587,3                  | 292 506,1     | 8 774,4                |
| 2                | 311 784,1 | 9 443,2                | 311 783,2                 | 9 443,2                | 15 338,8      | 597,9                  | 296 444,4     | 8 845,3                |
| 3                | 317 064,6 | 8 889,6                | 317 063,7                 | 8 889,6                | 16 560,1      | 589,8                  | 300 503,6     | 8 299,8                |
| 4                | 333 302,6 | 8 631,0                | 333 301,7                 | 8 631,0                | 17 776,3      | 588,0                  | 315 525,4     | 8 043,0                |
| 5                | 363 192,4 | 7 623,1                | 363 190,7                 | 7 623,1                | 18 090,8      | 592,3                  | 345 099,9     | 7 030,8                |
| 6                | 378 074,7 | 7 430,4                | 378 070,6                 | 7 430,4                | 23 579,0      | 640,3                  | 354 491,6     | 6 790,1                |
| 7                | 382 673,3 | 6 132,7                | 382 670,1                 | 6 132,7                | 23 718,7      | 628,7                  | 358 951,4     | 5 504,0                |
| 8                | 385 677,2 | 7 985,6                | 385 676,0                 | 7 985,6                | 20 570,4      | 623,2                  | 365 105,6     | 7 362,4                |
| 9                | 390 996,4 | 8 411,9                | 390 995,5                 | 8 411,9                | 22 008,2      | 629,0                  | 368 987,3     | 7 782,9                |

### XARİCİ VALYUTA ÜZRƏ KREDİT QOYULUŞU

min ABŞ dolları ilə

| Tarix<br>(aylar) | KREDİTLƏR<br>(min manatla) |                        | XARİCİ VALYUTADA KREDİTLƏR |                        |               |                        |               |                        |
|------------------|----------------------------|------------------------|----------------------------|------------------------|---------------|------------------------|---------------|------------------------|
|                  | Cəmi                       | Vaxtı keçmiş<br>kredit | Cəmi                       | Vaxtı keçmiş<br>kredit | Qısa müddətli |                        | Uzun müddətli |                        |
|                  |                            |                        |                            |                        | Cəmi          | Vaxtı keçmiş<br>kredit | Cəmi          | Vaxtı keçmiş<br>kredit |
| 2020-ci il       |                            |                        |                            |                        |               |                        |               |                        |
| 12               | 212 399,3                  | 7 735,3                | 18,8                       | -                      | 1,0           | -                      | 17,8          | -                      |
| 2021-ci il       |                            |                        |                            |                        |               |                        |               |                        |
| 12               | 258 105,4                  | 11 388,9               | 13,8                       | -                      | 0,5           | -                      | 13,3          | -                      |
| 2022-ci il       |                            |                        |                            |                        |               |                        |               |                        |
| 1                | 260 702,1                  | 12 556,6               | 13,1                       | -                      | 0,5           | -                      | 12,6          | -                      |
| 2                | 266 261,8                  | 8 626,6                | 12,3                       | -                      | 0,5           | -                      | 11,8          | -                      |
| 3                | 275 273,3                  | 8 427,8                | 11,5                       | 0,5                    | 0,5           | 0,5                    | 11,0          | -                      |
| 4                | 282 994,4                  | 9 337,3                | 8,1                        | -                      | 0,5           | -                      | 7,6           | -                      |
| 5                | 285 888,7                  | 9 431,1                | 7,8                        | -                      | 0,5           | -                      | 7,3           | -                      |
| 6                | 290 510,0                  | 8 968,9                | 7,6                        | -                      | 0,5           | -                      | 7,1           | -                      |
| 7                | 295 436,8                  | 8 789,2                | 7,4                        | -                      | 0,5           | -                      | 6,9           | -                      |
| 8                | 299 876,2                  | 8 907,6                | 7,2                        | 0,7                    | -             | -                      | 7,2           | 0,7                    |
| 9                | 302 693,7                  | 9 019,9                | 0,7                        | 0,6                    | -             | -                      | 0,7           | 0,6                    |
| 10               | 304 816,0                  | 8 777,9                | 1,3                        | -                      | -             | -                      | 1,3           | -                      |
| 11               | 306 454,4                  | 9 118,5                | 0,5                        | -                      | -             | -                      | 0,5           | -                      |
| 12               | 307 256,9                  | 8 771,6                | 0,5                        | -                      | -             | -                      | 0,5           | -                      |
| 2023-cü il       |                            |                        |                            |                        |               |                        |               |                        |
| 1                | 306 756,6                  | 9 361,7                | 0,6                        | -                      | 0,2           | -                      | 0,4           | -                      |
| 2                | 311 784,1                  | 9 443,2                | 0,5                        | -                      | 0,1           | -                      | 0,4           | -                      |
| 3                | 317 064,6                  | 8 889,6                | 0,5                        | -                      | 0,1           | -                      | 0,4           | -                      |
| 4                | 333 302,6                  | 8 631,0                | 0,5                        | -                      | 0,1           | -                      | 0,4           | -                      |
| 5                | 363 192,4                  | 7 623,1                | 1,0                        | -                      | 0,5           | -                      | 0,5           | -                      |
| 6                | 378 074,7                  | 7 430,4                | 2,4                        | -                      | 0,5           | -                      | 1,9           | -                      |
| 7                | 382 673,3                  | 6 132,7                | 1,9                        | -                      | 1,5           | -                      | 0,4           | -                      |
| 8                | 385 677,2                  | 7 985,6                | 0,7                        | -                      | 0,3           | -                      | 0,4           | -                      |
| 9                | 390 996,4                  | 8 411,9                | 0,5                        | -                      | 0,1           | -                      | 0,4           | -                      |


## REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN KREDİT TƏŞKİLATLARINDA KREDİT QOYULUŞUNUN STRUKTURU

min manatla

| Tarix<br>(aylar) | Cəmi      | O cümlədən          |                 | Kənd təsərrüfatı |                 | Ticarət və xidmət |                 | Tikinti |                 | Sənaye və istehsal |                 | Nəqliyyat və rabitə |                 | İstehlak kreditləri |                 | İpoteka kreditləri |                 | Digər sektorlara |                 |          |       |         |      |           |       |          |       |         |      |
|------------------|-----------|---------------------|-----------------|------------------|-----------------|-------------------|-----------------|---------|-----------------|--------------------|-----------------|---------------------|-----------------|---------------------|-----------------|--------------------|-----------------|------------------|-----------------|----------|-------|---------|------|-----------|-------|----------|-------|---------|------|
|                  |           | Vaxtı keçmiş kredit | Xüsusi çəkisi % | Cəmi             | Xüsusi çəkisi % | Cəmi              | Xüsusi çəkisi % | Cəmi    | Xüsusi çəkisi % | Cəmi               | Xüsusi çəkisi % | Cəmi                | Xüsusi çəkisi % | Cəmi                | Xüsusi çəkisi % | Cəmi               | Xüsusi çəkisi % | Cəmi             | Xüsusi çəkisi % |          |       |         |      |           |       |          |       |         |      |
| 12               | 102681,3  | 10723,1             | 10,4            | 14189,3          | 13,8            | 7867,5            | 7,7             | 604,9   | 0,6             | 2018-ci il         |                 |                     |                 |                     |                 |                    |                 |                  |                 | 30034,7  | 29,2  | 10363,8 | 10,1 | 24368,7   | 23,7  | 14552,8  | 14,2  | 699,6   | 0,7  |
| 12               | 171191,3  | 8327,0              | 4,9             | 16946,4          | 9,9             | 7166,1            | 4,2             | 3440,1  | 2,0             | 2019-cu il         |                 |                     |                 |                     |                 |                    |                 |                  |                 | 33549,6  | 19,6  | 8203,9  | 4,8  | 75632,9   | 44,2  | 19312,3  | 11,3  | 6824,3  | 4,0  |
| 12               | 212399,3  | 7735,3              | 3,6             | 20307,5          | 9,6             | 8480,2            | 4,0             | 3222,6  | 1,5             | 2020-ci il         |                 |                     |                 |                     |                 |                    |                 |                  |                 | 42564,3  | 20,0  | 6326,8  | 3,0  | 95566,0   | 45,0  | 21200,5  | 10,0  | 14731,4 | 6,9  |
| 12               | 258105,4  | 11388,9             | 4,4             | 22073,9          | 8,6             | 15010,6           | 5,8             | 3978,0  | 1,5             | 2021-ci il         |                 |                     |                 |                     |                 |                    |                 |                  |                 | 44219,3  | 17,1  | 4433,7  | 1,7  | 127777,1  | 49,5  | 25968,9  | 10,1  | 14643,9 | 5,7  |
| 1                | 260702,1  | 12556,6             | 4,80            | 22046,0          | 8,50            | 15265,9           | 5,80            | 3976,8  | 1,50            | 2022-ci il         |                 |                     |                 |                     |                 |                    |                 |                  |                 | 45344,2  | 17,40 | 4139,9  | 1,60 | 143461,9  | 55,10 | 26330,4  | 10,10 | 137,0   | 0,00 |
| 2                | 266261,8  | 8626,6              | 3,20            | 22560,5          | 8,50            | 15561,1           | 5,80            | 3975,2  | 1,50            | 47963,4            | 18,00           | 3802,1              | 1,40            | 144794,2            | 54,50           | 27468,3            | 10,30           | 137,0            | 0,00            |          |       |         |      |           |       |          |       |         |      |
| 3                | 275273,3  | 8427,8              | 3,10            | 23901,4          | 8,70            | 16716,0           | 6,10            | 3974,5  | 1,40            | 50750,0            | 18,40           | 3464,7              | 1,20            | 148314,7            | 54,00           | 28015,0            | 10,20           | 137,0            | 0,00            |          |       |         |      |           |       |          |       |         |      |
| 4                | 282994,4  | 9337,3              | 3,30            | 23999,9          | 8,50            | 17184,6           | 6,10            | 3972,6  | 1,40            | 52224,6            | 18,40           | 3133,0              | 1,10            | 153224,1            | 54,20           | 29118,6            | 10,30           | 137,0            | 0,00            |          |       |         |      |           |       |          |       |         |      |
| 5                | 285888,7  | 9431,1              | 3,30            | 24023,4          | 8,40            | 17552,6           | 6,10            | 3971,4  | 1,40            | 52021,5            | 18,20           | 2898,1              | 1,00            | 155880,1            | 54,60           | 29404,6            | 10,30           | 137,0            | 0,00            |          |       |         |      |           |       |          |       |         |      |
| 6                | 290510,0  | 8968,9              | 3,10            | 24246,2          | 8,30            | 17852,4           | 6,10            | 3970,1  | 1,40            | 52535,0            | 18,10           | 1778,1              | 0,60            | 160387,0            | 55,30           | 29604,2            | 10,20           | 137,0            | 0,00            |          |       |         |      |           |       |          |       |         |      |
| 7                | 295436,8  | 8789,2              | 3,00            | 24482,0          | 8,30            | 19372,1           | 6,60            | 3969,7  | 1,30            | 51954,4            | 17,50           | 1677,0              | 0,60            | 164309,7            | 55,70           | 29534,9            | 10,00           | 137,0            | 0,00            |          |       |         |      |           |       |          |       |         |      |
| 8                | 299876,2  | 8907,6              | 3,00            | 24605,6          | 8,30            | 20831,2           | 6,80            | 3943,2  | 1,30            | 51321,0            | 17,10           | 1633,1              | 0,50            | 167775,3            | 56,10           | 29636,5            | 9,90            | 130,3            | 0,00            |          |       |         |      |           |       |          |       |         |      |
| 9                | 302693,7  | 9019,9              | 2,98            | 25109,5          | 8,31            | 22171,4           | 7,32            | 3942,1  | 1,30            | 51089,3            | 16,89           | 1653,1              | 0,55            | 168709,6            | 55,75           | 29888,4            | 9,88            | 130,3            | 0,00            |          |       |         |      |           |       |          |       |         |      |
| 10               | 304816,0  | 8777,9              | 2,88            | 24917,7          | 8,18            | 22829,1           | 7,49            | 3941,4  | 1,29            | 51308,0            | 16,84           | 1565,9              | 0,51            | 169704,5            | 55,67           | 30419,1            | 9,98            | 130,3            | 0,04            |          |       |         |      |           |       |          |       |         |      |
| 11               | 306454,4  | 9118,5              | 2,98            | 24687,6          | 8,06            | 26096,1           | 8,53            | 3938,7  | 1,28            | 52717,3            | 17,20           | 1497,8              | 0,49            | 166266,3            | 54,25           | 31120,3            | 10,15           | 130,3            | 0,04            |          |       |         |      |           |       |          |       |         |      |
| 12               | 307256,9  | 8771,6              | 2,95            | 24891,7          | 8,10            | 23777,1           | 7,74            | 3951,4  | 1,29            | 52392,5            | 17,05           | 1489,7              | 0,48            | 168769,3            | 54,93           | 31854,9            | 10,37           | 130,3            | 0,04            |          |       |         |      |           |       |          |       |         |      |
| 1                | 306 756,6 | 9 361,7             | 3,1             | 25 094,6         | 8,2             | 24 287,0          | 7,9             | 3 945,2 | 1,3             | 2023-cü il         |                 |                     |                 |                     |                 |                    |                 |                  |                 | 52 212,1 | 17,0  | 1 723,5 | 0,6  | 167 604,6 | 54,5  | 31 759,3 | 10,4  | 130,3   | 0,1  |
| 2                | 311 784,1 | 9 443,2             | 3,0             | 25 168,3         | 8,1             | 25 861,5          | 8,3             | 3 960,4 | 1,3             | 53 044,1           | 17,0            | 1 795,0             | 0,6             | 169 893,5           | 54,4            | 31 931,0           | 10,2            | 130,3            | 0,1             |          |       |         |      |           |       |          |       |         |      |
| 3                | 317 064,6 | 8 889,6             | 2,8             | 25 009,3         | 7,9             | 27293,3           | 8,5             | 3 958,1 | 1,3             | 54 957,5           | 17,3            | 1 831,7             | 0,6             | 171 709,0           | 54,2            | 32 175,4           | 10,1            | 130,3            | 0,1             |          |       |         |      |           |       |          |       |         |      |
| 4                | 333 302,6 | 8 631,0             | 2,6             | 25 079,4         | 7,5             | 39 464,6          | 11,8            | 3 955,9 | 1,2             | 54 670,4           | 16,4            | 1 862,1             | 0,6             | 174 944,3           | 52,4            | 33 195,6           | 10,0            | 130,3            | 0,1             |          |       |         |      |           |       |          |       |         |      |
| 5                | 363 192,4 | 7 623,1             | 2,1             | 25 345,3         | 7,0             | 48 167,7          | 13,3            | 3 771,2 | 1,0             | 71 174,7           | 19,6            | 1 941,5             | 0,5             | 179 376,7           | 49,4            | 33 415,3           | 9,2             | -                | -               |          |       |         |      |           |       |          |       |         |      |
| 6                | 378 074,7 | 7 430,4             | 2,0             | 25 357,8         | 6,7             | 54 879,0          | 14,5            | 3 770,8 | 1,0             | 75 481,0           | 20,0            | 1 985,7             | 0,5             | 182 537,6           | 48,3            | 34 062,8           | 9,0             | -                | -               |          |       |         |      |           |       |          |       |         |      |
| 7                | 382 673,3 | 6 132,7             | 1,6             | 25 872,7         | 6,8             | 55 422,9          | 14,5            | 4 016,3 | 1,0             | 75 911,0           | 19,8            | 2 128,7             | 0,6             | 184 003,4           | 48,0            | 35 234,9           | 9,2             | 83,4             | 0,1             |          |       |         |      |           |       |          |       |         |      |
| 8                | 385 677,2 | 7 985,6             | 2,1             | 25 727,3         | 6,7             | 55 329,2          | 14,3            | 4 013,7 | 1,0             | 73 053,4           | 18,9            | 2 237,4             | 0,6             | 188 575,4           | 48,9            | 36 657,4           | 9,5             | 83,4             | 0,1             |          |       |         |      |           |       |          |       |         |      |
| 9                | 390 996,4 | 8 411,9             | 2,2             | 25 719,5         | 6,6             | 57 994,0          | 14,8            | 3 974,0 | 1,0             | 72 427,9           | 18,5            | 2 249,6             | 0,6             | 190 893,3           | 48,8            | 37 654,7           | 9,6             | 83,4             | 0,1             |          |       |         |      |           |       |          |       |         |      |

## REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN BANK OLMAYAN KREDİT TƏŞKİLATLARI ÜZRƏ KREDİT QOYULUŞU

min manatla




## REGION İQTİSADİYYATINA KREDİT QOYULUŞLARININ REGIONDAKI KREDİT TƏŞKİLATLARI ÜZRƏ STRUKTURU

min manatla

| Tarix<br>(aylar) | Cəmi<br>kredit<br>qoyuluşu | Dövlət bankları |             | Özəl banklar |             | BOKT     |             |
|------------------|----------------------------|-----------------|-------------|--------------|-------------|----------|-------------|
|                  |                            | Məbləğ          | Çəkisi %-lə | Məbləğ       | Çəkisi %-lə | Məbləğ   | Çəkisi %-lə |
| 2019-cu il       |                            |                 |             |              |             |          |             |
| 12               | 171191,3                   | 21536,9         | 12,6        | 143327,2     | 83,7        | 6327,2   | 3,7         |
| 2020-ci il       |                            |                 |             |              |             |          |             |
| 12               | 212399,3                   | 22092,8         | 10,4        | 182592,0     | 86,0        | 7714,5   | 3,6         |
| 2021-ci il       |                            |                 |             |              |             |          |             |
| 1                | 211925,1                   | 22022,6         | 10,4        | 182083,6     | 85,9        | 7818,9   | 3,7         |
| 2                | 217861,2                   | 21951,2         | 10,1        | 187654,1     | 86,1        | 8255,9   | 3,8         |
| 3                | 220964,9                   | 23762,0         | 10,8        | 188700,8     | 85,4        | 8502,1   | 3,8         |
| 4                | 224205,4                   | 25480,1         | 11,4        | 189615,2     | 84,6        | 9110,1   | 4,0         |
| 5                | 225884,8                   | 26579,6         | 11,8        | 189978,7     | 84,1        | 9326,5   | 4,1         |
| 6                | 232270,4                   | 28199,0         | 12,1        | 194574,0     | 83,8        | 9497,4   | 4,1         |
| 7                | 236104,8                   | 29450,4         | 12,5        | 196975,6     | 83,4        | 9678,8   | 4,1         |
| 8                | 237864,5                   | 29402,7         | 12,4        | 198623,6     | 83,5        | 9838,2   | 4,1         |
| 9                | 241631,7                   | 31975,7         | 13,2        | 199601,2     | 82,6        | 10054,8  | 4,2         |
| 10               | 245767,0                   | 32565,7         | 13,2        | 202960,8     | 82,6        | 10240,5  | 4,2         |
| 11               | 250684,3                   | 34419,8         | 13,7        | 205801,4     | 82,1        | 10463,1  | 4,2         |
| 12               | 258105,4                   | 35172,4         | 13,6        | 212347,7     | 82,3        | 10585,3  | 4,1         |
| 2022-ci il       |                            |                 |             |              |             |          |             |
| 1                | 260702,1                   | 35049,1         | 13,4        | 214913,5     | 82,5        | 10739,5  | 4,1         |
| 2                | 266261,8                   | 34855,3         | 13,1        | 220542,3     | 82,8        | 10864,2  | 4,1         |
| 3                | 275273,3                   | 35665,7         | 13,0        | 228746,2     | 83,1        | 10861,4  | 3,9         |
| 4                | 282994,4                   | 37255,9         | 13,2        | 234576,2     | 82,9        | 11162,3  | 3,9         |
| 5                | 285888,7                   | 38215,0         | 13,4        | 236538,5     | 82,7        | 11135,2  | 3,9         |
| 6                | 290510,0                   | 40132,8         | 13,8        | 239269,0     | 82,4        | 11108,2  | 3,8         |
| 7                | 295436,8                   | 40720,0         | 13,8        | 243625,6     | 82,5        | 11091,2  | 3,7         |
| 8                | 299876,2                   | 41144,2         | 13,7        | 247771,0     | 82,6        | 10961,0  | 3,7         |
| 9                | 302693,7                   | 41267,7         | 13,6        | 250258,5     | 82,7        | 11167,5  | 3,7         |
| 10               | 304816,0                   | 41239,2         | 13,5        | 252292,3     | 82,8        | 11284,5  | 3,7         |
| 11               | 306454,4                   | 41563,6         | 13,6        | 253479,3     | 82,7        | 11411,5  | 3,7         |
| 12               | 307256,9                   | 42772,6         | 13,9        | 252816,1     | 82,3        | 11668,2  | 3,8         |
| 2023-cü il       |                            |                 |             |              |             |          |             |
| 1                | 306 756,6                  | 44 379,4        | 14,5        | 250 311,0    | 81,6        | 12 066,2 | 3,9         |
| 2                | 311 784,1                  | 46 104,9        | 14,8        | 253 333,6    | 81,3        | 12 345,6 | 3,9         |
| 3                | 317 064,6                  | 49 456,7        | 15,6        | 254 978,1    | 80,4        | 12 629,8 | 4,0         |
| 4                | 333 302,6                  | 51 816,3        | 15,5        | 268 251,4    | 80,5        | 13 234,9 | 4,0         |
| 5                | 363 192,4                  | 72 610,9        | 20,0        | 276 944,8    | 76,3        | 13 636,7 | 3,7         |
| 6                | 378 074,7                  | 80 606,2        | 21,3        | 283 545,3    | 75,0        | 13 923,2 | 3,7         |
| 7                | 382 673,3                  | 81 893,7        | 21,4        | 286 548,0    | 74,9        | 14 231,6 | 3,7         |
| 8                | 385 677,2                  | 80 701,5        | 20,9        | 290 493,4    | 75,3        | 14 482,3 | 3,8         |
| 9                | 390 996,4                  | 83 985,6        | 21,5        | 292 324,6    | 74,7        | 14 686,2 | 3,8         |

### ● KREDİTLƏRİN REGIONDAKI KREDİT TƏŞKİLATLARI ÜZRƏ FAİZ NİSBƏTİ



REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN KREDİT TƏŞKİLATLARI  
TƏRƏFİNDƏN VERİLMİŞ KREDİTLƏRİN SAHƏLƏR ÜZRƏ STRUKTURU

2022-2023 – CÜ İLLƏRİN YANVAR-SENTYABR AYLARI

min manatla

| SAHƏLƏR                                 | Sentyabr 2022 |             | Yanvar-Sentyabr 2022 |             | Sentyabr 2023 |             | Yanvar-Sentyabr 2023 |             |
|-----------------------------------------|---------------|-------------|----------------------|-------------|---------------|-------------|----------------------|-------------|
|                                         | Məbləğ        | Çəkisi %-lə | Məbləğ               | Çəkisi %-lə | Məbləğ        | Çəkisi %-lə | Məbləğ               | Çəkisi %-lə |
| Cəmi kredit qoyuluşu                    | 21 666,4      |             | 213 022,1            |             | 28 360,6      |             | 294 344,0            |             |
| Sənaye                                  | 103,2         | 0,5         | 9 792,7              | 4,6         | 319,8         | 1,2         | 38 088,3             | 12,9        |
| Tikinti                                 | -             | -           | -                    | -           | 30,0          | 0,1         | 93,3                 | 0,1         |
| Daşınmaz əmlak (ipoteka)                | 441,7         | 2,0         | 5 818,5              | 2,7         | 1 169,1       | 4,1         | 7 962,1              | 2,7         |
| Ticarət və xidmət                       | 1 842,1       | 8,5         | 12 829,1             | 6,0         | 4 910,8       | 17,3        | 50 970,8             | 17,3        |
| Nəqliyyat, anbar təsərrüfatı və rabitə  | 89,2          | 0,4         | 103,7                | 0,1         | 120,9         | 0,4         | 1 300,3              | 0,4         |
| Səhiyyə və sosial xidmət                | -             | -           | -                    | -           | -             | -           | 90,0                 | 0,1         |
| İstehlak krediti                        | 17 281,5      | 79,8        | 170 243,2            | 79,9        | 20 423,3      | 72,0        | 181 987,6            | 61,8        |
| Kənd təsərrüfatı                        | 1 908,7       | 8,8         | 14 234,9             | 6,7         | 1 386,7       | 4,9         | 13 851,6             | 4,7         |
| A) bitkiçilik üzrə                      | 35,4          | 1,9         | 1 140,7              | 8,0         | 101,6         | 7,3         | 1 563,6              | 11,3        |
| - taxılçılıq                            | -             | -           | 23,8                 | 2,1         | 15,8          | 15,6        | 279,5                | 17,9        |
| - kartofçuluq                           | -             | -           | 459,7                | 40,3        | -             | -           | 482,6                | 30,9        |
| - bostan, tərəvəz                       | 10,9          | 30,8        | 111,5                | 9,8         | -             | -           | 87,8                 | 5,6         |
| - pərnək (istixana)                     | 24,5          | 69,2        | 522,4                | 45,8        | 85,8          | 84,4        | 701,7                | 44,9        |
| - Çoxillik bitki (yonca)                | -             | -           | -                    | -           | -             | -           | 10,0                 | 0,6         |
| - qarğıdalı                             | -             | -           | 23,3                 | 2,0         | -             | -           | 2,0                  | 0,1         |
| B) Meyvəçilik, üzümçülük bağçılıq       | -             | -           | 114,5                | 0,8         | -             | -           | 50,9                 | 0,4         |
| C) Heyvandarlıq                         | 1 646,1       | 86,2        | 11 762,2             | 82,6        | 1 204,3       | 86,8        | 11 450,3             | 82,6        |
| Ç) Arıçılıq                             | 78,7          | 4,1         | 547,2                | 3,8         | 29,5          | 2,1         | 354,2                | 2,6         |
| D) Quşçuluq                             | 70,0          | 3,7         | 422,8                | 3,1         | 8,8           | 0,6         | 142,9                | 1,0         |
| E) Kənd təsərrüfatı məhsullarının emalı | 78,5          | 4,1         | 247,5                | 1,7         | 42,5          | 3,2         | 289,7                | 2,1         |

REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN KREDİT TƏŞKİLATLARI TƏRƏFİNDƏN VERİLMİŞ KREDİTLƏRİN MƏNBƏYİ

Yanvar - Sentyabr 2023

min manatla

|                                                      |                  |
|------------------------------------------------------|------------------|
| Bankların öz vəsaiti hesabına                        | 268 087,5        |
| Bank olmayan kredit təşkilatlarının vəsaiti hesabına | 12 879,8         |
| İpoteka fondlarının vəsaitləri hesabına              | 7 846,7          |
| • AİKZF vəsaiti hesabına                             | 6 225,3          |
| • NİF vəsaiti hesabına                               | 1 621,4          |
| Sahibkarlığın inkişafı fondları vəsaitləri hesabına  | 5 530,0          |
| • AR SİF vəsaiti hesabına                            | 1 375,0          |
| • NMR SİF vəsaiti hesabına                           | 4 155,0          |
| <b>Cəmi</b>                                          | <b>294 344,0</b> |

REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN KREDİT TƏŞKİLATLARI  
TƏRƏFİNDƏN VERİLMİŞ KREDİTLƏRİN SAHƏLƏR ÜZRƏ STRUKTURU

2023 – CÜ İLİN SENTYABR AYI



REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN KREDİT TƏŞKİLATLARI TƏRƏFİNDƏN VERİLMİŞ KREDİTLƏRİN MƏNBƏYİ


Sentyabr 2023

min manatla

|                                                      |                 |
|------------------------------------------------------|-----------------|
| Bankların öz vəsaiti hesabına                        | 25 461,2        |
| Bank olmayan kredit təşkilatlarının vəsaiti hesabına | 1 355,3         |
| İpoteka fondlarının vəsaitləri hesabına              | 1 169,1         |
| • AİKZF vəsaiti hesabına                             | 813,0           |
| • NİF vəsaiti hesabına                               | 356,1           |
| Sahibkarlığın inkişafı fondları fəsaitləri hesabına  | 375,0           |
| • AR SİF vəsaiti hesabına                            | 325,0           |
| • NMR SİF vəsaiti hesabına                           | 50,0            |
| <b>Cəmi</b>                                          | <b>28 360,6</b> |

Verilmiş kreditlərin sahələr üzrə strukturlarının faizlə göstəricisi

Sentyabr - 2023



## REGION ÜZRƏ VERİLMİŞ İPOTEKA KREDİTLƏRİ

### 2010-2023– cü illər ərzində verilmiş ipoteka kreditləri

manatla

#### Kredit alanların sayı

1 301

#### Cəmi kredit qoyuluşu

56 996 300

#### Güzaştli şərtlərlə

| Sayı | Məbləğ     |
|------|------------|
| 287  | 14 481 300 |

#### Digər şərtlərlə

| Sayı  | Məbləğ     |
|-------|------------|
| 1 014 | 42 515 000 |

### Aktiv kreditlər

#### Kredit alanların sayı

1 013

#### Cəmi kredit qoyuluşu

37 654 700

#### Güzaştli şərtlərlə

| Sayı | Məbləğ     |
|------|------------|
| 260  | 11 198 100 |

#### Digər şərtlərlə

| Sayı | Məbləğ     |
|------|------------|
| 753  | 26 456 600 |

### Yanvar – Sentyabr 2023

#### Kredit alanların sayı

137

#### Cəmi kredit qoyuluşu

7 962 100

#### Güzaştli şərtlərlə

| Sayı | Məbləğ    |
|------|-----------|
| 20   | 1 148 800 |

#### Digər şərtlərlə


| Sayı | Məbləğ    |
|------|-----------|
| 117  | 6 813 300 |

### Ümumi kredit qoyuluşunda (faizlə)



- Ümumi kredit qoyuluşu
- İpoteka kreditlərinin payı

### 2023–cü il ərzində verilən (faizlə)



- 2023–cü il ərzində verilən kredit
- İpoteka kreditlərinin payı

## REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN BANKLARA MƏXSUS BANKOMATLAR, POS-TERMINALLAR VƏ ÖDƏNİŞ TERMINALLARI


### POS-TERMINALLAR

| Tarix       | NAXÇIVAN<br>ŞƏHƏRİNDƏ | RAYON VƏ<br>KƏND<br>MƏRKƏZLƏRİNDƏ | cəmi  |
|-------------|-----------------------|-----------------------------------|-------|
| 2020        | 575                   | 703                               | 1 278 |
| 2021        | 770                   | 741                               | 1 511 |
| 2022 YANVAR | 736                   | 802                               | 1 538 |
| FEVRAL      | 737                   | 817                               | 1 554 |
| MART        | 739                   | 809                               | 1 548 |
| APREL       | 745                   | 812                               | 1 557 |
| MAY         | 759                   | 817                               | 1 576 |
| İYUN        | 769                   | 821                               | 1 590 |
| İYUL        | 786                   | 812                               | 1 598 |
| AVQUST      | 824                   | 849                               | 1 673 |
| SENTYABR    | 826                   | 863                               | 1 689 |
| OKTYABR     | 829                   | 908                               | 1 737 |
| NOYABR      | 866                   | 937                               | 1 803 |
| DEKABR      | 874                   | 911                               | 1 785 |
| 2023 YANVAR | 902                   | 917                               | 1 819 |
| FEVRAL      | 1 004                 | 919                               | 1 923 |
| MART        | 973                   | 962                               | 1 935 |
| APREL       | 987                   | 962                               | 1 949 |
| MAY         | 1 014                 | 966                               | 1 980 |
| İYUN        | 1 039                 | 996                               | 2 035 |
| İYUL        | 1 051                 | 1 008                             | 2 059 |
| AVQUST      | 1 041                 | 995                               | 2 036 |
| SENTYABR    | 1 045                 | 983                               | 2 028 |



### BANKOMATLAR

| Tarix       | NAXÇIVAN<br>ŞƏHƏRİNDƏ | RAYON VƏ<br>KƏND<br>MƏRKƏZLƏRİNDƏ | cəmi |
|-------------|-----------------------|-----------------------------------|------|
| 2020        | 58                    | 56                                | 114  |
| 2021        | 59                    | 53                                | 112  |
| 2022 YANVAR | 61                    | 54                                | 115  |
| FEVRAL      | 61                    | 55                                | 116  |
| MART        | 61                    | 55                                | 116  |
| APREL       | 62                    | 55                                | 117  |
| MAY         | 62                    | 55                                | 117  |
| İYUN        | 63                    | 55                                | 118  |
| İYUL        | 62                    | 55                                | 117  |
| AVQUST      | 63                    | 55                                | 118  |
| SENTYABR    | 63                    | 55                                | 118  |
| OKTYABR     | 64                    | 56                                | 120  |
| NOYABR      | 65                    | 56                                | 121  |
| DEKABR      | 68                    | 58                                | 126  |
| 2023 YANVAR | 68                    | 58                                | 126  |
| FEVRAL      | 67                    | 61                                | 128  |
| MART        | 67                    | 61                                | 128  |
| APREL       | 67                    | 61                                | 128  |
| MAY         | 70                    | 61                                | 131  |
| İYUN        | 73                    | 61                                | 134  |
| İYUL        | 71                    | 61                                | 132  |
| AVQUST      | 72                    | 61                                | 133  |
| SENTYABR    | 71                    | 61                                | 132  |

### ÖDƏNİŞ TERMINALLARININ SAYININ ARTIM DİNAMİKASI



### ÖDƏNİŞ KARTLARININ SAYININ ARTIM DİNAMİKASI




- AccessBank QSC
- Rabitəbank ASC
- Bank Respublika ASC
- Azər-Türk Bank ASC

- Azərbaycan Beynəlxalq Bankı ASC
- Kapital Bank ASC
- Naxçıvanbank ASC
- Milliön (PashaPay MMC)




## Ödəniş Terminalı




## POS-terminal

faizlə



## Bankomat

faizlə




## REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN BANKLAR TƏRƏFİNDƏN APARILAN NAĞDSIZ ÖDƏNİSLƏR


### SENTYABR AYI ƏRZİNDƏ NAXÇIVAN MR ÜZRƏ POS-TERMINALLAR VASİTƏSİLƏ APARILMIŞ NAĞDSIZ ÖDƏNİSLƏRİN HƏCMİ

|                         | POS-TERMINAL SAYI<br>(ədəd) | ÖDƏNİŞ HƏCMİ<br>(manatla) |
|-------------------------|-----------------------------|---------------------------|
| Naxçıvan                | 1 045                       | 5 503 704                 |
| Şərur                   | 272                         | 397 762                   |
| Babək                   | 139                         | 435 220                   |
| Ordubad                 | 138                         | 297 666                   |
| Culfa                   | 179                         | 252 548                   |
| Şahbuz                  | 91                          | 69 410                    |
| Kəngərli                | 122                         | 137 572                   |
| Sədərək                 | 42                          | 57 847                    |
| <b>MR ÜZRƏ<br/>CƏMİ</b> | <b>2 028</b>                | <b>7 151 729</b>          |

#### NAĞDSIZ ÖDƏNİŞ HƏCMİNİN ARTIM DİNAMİKASI (manatla)



#### İyul (manatla)



|          |           |
|----------|-----------|
| Naxçıvan | 5 241 490 |
| Şərur    | 441 184   |
| Babək    | 462 401   |
| Ordubad  | 327 760   |
| Culfa    | 316 820   |
| Şahbuz   | 75 732    |
| Kəngərli | 145 753   |
| Sədərək  | 59 567    |

#### Avqust (manatla)



|          |           |
|----------|-----------|
| Naxçıvan | 5 120 126 |
| Şərur    | 482 825   |
| Babək    | 468 750   |
| Ordubad  | 349 149   |
| Culfa    | 316 590   |
| Şahbuz   | 71 903    |
| Kəngərli | 157 043   |
| Sədərək  | 63 685    |

#### Sentyabr (manatla)



|          |           |
|----------|-----------|
| Naxçıvan | 5 503 704 |
| Şərur    | 397 762   |
| Babək    | 435 220   |
| Ordubad  | 297 666   |
| Culfa    | 252 548   |
| Şahbuz   | 69 410    |
| Kəngərli | 137 572   |
| Sədərək  | 57 847    |

## REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN BANKLARDAKI KÖÇÜRMƏ SİSTEMLƏRİ VASİTƏSİLƏ REGIONA DAXİL OLAN VƏSAİTLƏR

SENTYABR 2023

min ABŞ dolları

| Xarici ölkələr və respublikanın digər bölgələri  | Naxçıvan şəhəri | Şərur rayonu | Babək rayonu | Ordubad rayonu | Culfa rayonu | Kəngərli rayonu | Şahbuz rayonu | Sədərək rayonu | Cəmi         |
|--------------------------------------------------|-----------------|--------------|--------------|----------------|--------------|-----------------|---------------|----------------|--------------|
| ABŞ                                              | 5.6             |              | 6.9          |                | 0.2          |                 |               |                | 12.7         |
| Almaniya                                         | 7               | 1.1          | 1.4          | 0.1            | 0.5          | 1               |               |                | 11.1         |
| Avstriya                                         | 0.1             |              |              |                |              |                 |               |                | 0.1          |
| BƏƏ                                              |                 | 1            |              |                |              |                 |               |                | 1            |
| Belarusiya                                       |                 |              | 1            |                |              |                 |               |                | 1            |
| Estoniya                                         |                 | 0.2          |              |                |              |                 | 3.3           |                | 3.5          |
| Gürcüstan                                        | 5.5             | 1.8          | 0.7          | 12.1           | 2.3          |                 |               |                | 23.3         |
| Hollandiya                                       |                 |              |              |                | 0.5          | 0.5             |               |                | 0.5          |
| İngiltərə                                        |                 | 0.9          |              |                |              |                 |               |                | 0.9          |
| Fransa                                           | 1.3             |              |              |                |              |                 |               |                | 1.3          |
| Polşa                                            | 0.3             |              |              | 0.4            |              | 0.9             |               |                | 0.8          |
| Kipr                                             | 1.2             | 0.5          |              |                |              |                 |               |                | 1.7          |
| İspaniya                                         |                 | 0.2          |              |                |              |                 |               |                | 0.2          |
| İtaliya                                          | 1.7             |              |              |                |              |                 |               |                | 1.7          |
| İsveç                                            | 1.5             | 1.4          |              |                |              |                 |               |                | 2.9          |
| Kanada                                           | 0.7             | 0.5          |              |                |              |                 |               |                | 1.2          |
| Litva                                            |                 |              |              |                |              |                 |               |                | 0.3          |
| Moldoviya                                        | 1.8             |              |              | 0.5            |              |                 |               |                | 2.3          |
| Özbəkistan                                       |                 |              |              |                | 0.1          | 7.9             |               |                | 0.1          |
| Qazaxıstan                                       | 0.6             | 2.4          | 0.1          | 0.1            |              | 36.3            |               |                | 3.2          |
| Norveç                                           | 0.9             | 0.1          |              |                |              | 14.1            |               |                | 1            |
| Rusiya                                           | 54.1            | 73.9         | 41.3         | 43.9           | 30.6         |                 | 31.5          | 10.9           | 329.3        |
| Türkiyə                                          | 99.3            | 34.2         | 27.7         | 22.2           | 44           |                 | 7.5           | 1.3            | 286.3        |
| İsrail                                           |                 | 2            |              |                |              |                 |               |                | 2            |
| Çexiya                                           | 0.2             |              |              |                |              |                 |               |                | 0.2          |
| Rumıniya                                         |                 | 0.1          |              |                |              |                 |               |                | 0.1          |
| Macarıstan                                       | 0.3             |              |              |                |              |                 |               |                | 1.3          |
| Şimali Kipr                                      |                 | 0.1          |              |                |              |                 |               |                | 0.1          |
| Xarici ölkələrdən daxil olmuşdur                 | 182.1           | 120.4        | 79.1         | 79.3           | 78.2         | 96.5            | 42.3          | 12.2           | 690.1        |
| Respublikanın digər bölgələrindən daxil olmuşdur | 91.2            | 139.5        |              | 0.7            |              |                 |               |                | 231.4        |
| <b>Cəmi</b>                                      | <b>273.3</b>    | <b>259.9</b> | <b>79.1</b>  | <b>80</b>      | <b>78.2</b>  | <b>96.5</b>     | <b>42.3</b>   | <b>12.2</b>    | <b>921.5</b> |

SENTYABR 2023

YANVAR-SENTYABR 2023

MƏNBƏ


RESPUBLİKA DAXİLİNDƏN  
XARİCİ ÖLKƏLƏRDƏN  
**CƏMİ**

Min  
ABŞ dolları  
231,4  
690,1  
921,5



MƏNBƏ

RESPUBLİKA DAXİLİNDƏN  
XARİCİ ÖLKƏLƏRDƏN  
**CƏMİ**

Min  
ABŞ dolları  
1 997,0  
6 801,5  
8 798,5



## XARİCİ ÖLKƏLƏRƏ MAL-MATERIAL VƏ AVADANLIQ ALINMASI ÜÇÜN KÖÇÜRÜLMÜŞ VƏSAİTLƏR



REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN SİĞORTA ŞİRKƏTLƏRİ  
ÜZRƏ SİĞORTA HAQLARI VƏ SİĞORTA ÖDƏNİŞLƏRİ

01.10.2023

manatla

| Göstəricilər                                             | Yanvar  | Fevral  | Mart    | Aprel   | May     | İyun    | İyul    | Avqust  | Sentyabr     | CƏMI         |
|----------------------------------------------------------|---------|---------|---------|---------|---------|---------|---------|---------|--------------|--------------|
| <b>Naxçıvan Sığorta ASC</b>                              |         |         |         |         |         |         |         |         |              |              |
| <b>sığorta haqqı</b>                                     | 143 462 | 257 472 | 258 724 | 308 335 | 313 215 | 216 562 | 227 439 | 213 036 | 187 854.7    | 2 126 099.7  |
| icbari sığorta haqqı                                     | 134 072 | 255 027 | 257 363 | 293 233 | 292 974 | 202 970 | 207 664 | 198 170 | 176 448.42   | 2 017 921.42 |
| könüllü sığorta haqqı                                    | 9 390   | 2 445   | 1 361   | 15 102  | 20 242  | 13 592  | 19 775  | 14 865  | 11 406.28    | 108 178.28   |
| <b>sığorta ödənişi</b>                                   | 59 234  | 69 822  | 62 304  | 65 843  | 87 869  | 65 081  | 103 298 | 110 958 | 65 557.82    | 689 966.82   |
| icbari sığorta ödənişi                                   | 57 983  | 69 822  | 62 304  | 65 843  | 87 869  | 65 081  | 101 799 | 99 570  | 65 557.82    | 675 828.82   |
| könüllü sığorta ödənişi                                  | 1 251   | -       | -       | -       | -       | -       | 1 499   | 11 388  | -            | 14 138       |
| <b>Paşa Həyat Sığorta ASC-nin Naxçıvan nümayəndəliyi</b> |         |         |         |         |         |         |         |         |              |              |
| <b>sığorta haqqı</b>                                     | -       | -       | -       | -       | -       | -       | -       | 61 419  | 47 583.7     | 109 002.7    |
| icbari sığorta haqqı                                     | -       | -       | -       | -       | -       | -       | -       | 61 419  | 47 583.7     | 109 002.7    |
| könüllü sığorta haqqı                                    | -       | -       | -       | -       | -       | -       | -       | -       | -            | -            |
| <b>sığorta ödənişi</b>                                   | -       | -       | -       | -       | -       | -       | -       | -       | -            | -            |
| icbari sığorta ödənişi                                   | -       | -       | -       | -       | -       | -       | -       | -       | -            | -            |
| könüllü sığorta ödənişi                                  | -       | -       | -       | -       | -       | -       | -       | -       | -            | -            |
| <b>Paşa Sığorta ASC-nin Naxçıvan nümayəndəliyi</b>       |         |         |         |         |         |         |         |         |              |              |
| <b>sığorta haqqı</b>                                     | -       | -       | -       | -       | -       | -       | -       | 463 025 | 3 954 056.17 | 4 417 081.17 |
| icbari sığorta haqqı                                     | -       | -       | -       | -       | -       | -       | -       | 324 231 | 3 242 357.35 | 3 566 588.35 |
| könüllü sığorta haqqı                                    | -       | -       | -       | -       | -       | -       | -       | 138 794 | 711 698.82   | 850 492.82   |
| <b>sığorta ödənişi</b>                                   | -       | -       | -       | -       | -       | -       | -       | 5 225   | 12 159.88    | 17 384.88    |
| icbari sığorta ödənişi                                   | -       | -       | -       | -       | -       | -       | -       | -       | 12 159.88    | 12 159.88    |
| könüllü sığorta ödənişi                                  | -       | -       | -       | -       | -       | -       | -       | 5 225   | -            | 5225         |
| <b>Qala Sığorta ASC-nin Naxçıvan nümayəndəliyi</b>       |         |         |         |         |         |         |         |         |              |              |
| <b>sığorta haqqı</b>                                     | -       | -       | -       | -       | -       | -       | -       | 41 053  | 39 976.97    | 81 029.97    |
| icbari sığorta haqqı                                     | -       | -       | -       | -       | -       | -       | -       | 40 783  | 39 956.97    | 80 739.97    |
| könüllü sığorta haqqı                                    | -       | -       | -       | -       | -       | -       | -       | 270     | 20           | 290          |
| <b>sığorta ödənişi</b>                                   | -       | -       | -       | -       | -       | -       | -       | -       | 1 806.76     | 1 806.76     |
| icbari sığorta ödənişi                                   | -       | -       | -       | -       | -       | -       | -       | -       | 1 806.76     | 1 806.76     |
| könüllü sığorta ödənişi                                  | -       | -       | -       | -       | -       | -       | -       | -       | -            | -            |
| <b>Azı Sığorta ASC-nin Naxçıvan filiali</b>              |         |         |         |         |         |         |         |         |              |              |
| <b>sığorta haqqı</b>                                     | -       | -       | -       | -       | -       | -       | -       | -       | 2 060        | 2 060        |
| icbari sığorta haqqı                                     | -       | -       | -       | -       | -       | -       | -       | -       | 2 060        | 2 060        |
| könüllü sığorta haqqı                                    | -       | -       | -       | -       | -       | -       | -       | -       | -            | -            |
| <b>sığorta ödənişi</b>                                   | -       | -       | -       | -       | -       | -       | -       | -       | -            | -            |
| icbari sığorta ödənişi                                   | -       | -       | -       | -       | -       | -       | -       | -       | -            | -            |
| könüllü sığorta ödənişi                                  | -       | -       | -       | -       | -       | -       | -       | -       | -            | -            |
| <b>Atəşgah ASC-nin Naxçıvan nümayəndəliyi</b>            |         |         |         |         |         |         |         |         |              |              |
| <b>sığorta haqqı</b>                                     | -       | -       | -       | -       | -       | -       | -       | -       | 1 708.07     | 1 708.07     |
| icbari sığorta haqqı                                     | -       | -       | -       | -       | -       | -       | -       | -       | 980.07       | 980.07       |
| könüllü sığorta haqqı                                    | -       | -       | -       | -       | -       | -       | -       | -       | 728          | 728          |
| <b>sığorta ödənişi</b>                                   | -       | -       | -       | -       | -       | -       | -       | -       | -            | -            |
| icbari sığorta ödənişi                                   | -       | -       | -       | -       | -       | -       | -       | -       | -            | -            |
| könüllü sığorta ödənişi                                  | -       | -       | -       | -       | -       | -       | -       | -       | -            | -            |
| <b>Ümumi Cəm</b>                                         |         |         |         |         |         |         |         |         |              |              |
| <b>sığorta haqqı</b>                                     | 143 462 | 257 472 | 258 724 | 308 335 | 313 215 | 216 562 | 227 439 | 778 532 | 4 233 239.61 | 6 736 981.61 |
| icbari sığorta haqqı                                     | 134 072 | 255 027 | 257 363 | 293 233 | 292 974 | 202 970 | 207 664 | 624 603 | 3 509 386.51 | 5 777 292.51 |
| könüllü sığorta haqqı                                    | 9 390   | 2 445   | 1 361   | 15 102  | 20 242  | 13 592  | 19 775  | 153 929 | 723 853.1    | 959 689.1    |
| <b>sığorta ödənişi</b>                                   | 59 234  | 69 822  | 62 304  | 65 843  | 87 869  | 65 081  | 103 298 | 116 183 | 79 524.46    | 709 158.46   |
| icbari sığorta ödənişi                                   | 57 983  | 69 822  | 62 304  | 65 843  | 87 869  | 65 081  | 101 799 | 99 570  | 79 524.46    | 689 795.46   |
| könüllü sığorta ödənişi                                  | 1 251   | -       | -       | -       | -       | -       | 1 499   | 16 613  | -            | 19 363       |

**Azərbaycan Respublikası Mərkəzi Bankında Sentyabr ayı ərzində keçirilmiş valyuta hərracları haqqında məlumat**



| TARİX                  | TƏLƏB                         | TƏKLİF                        | MANATIN MƏZƏNNƏSİ |
|------------------------|-------------------------------|-------------------------------|-------------------|
| 05.09.2023             | 41,4 mln. ABŞ dolları         | 41,4 mln. ABŞ dolları         | 1,7000            |
| 07.09.2023             | 6,1 mln. ABŞ dolları          | 6,1 mln. ABŞ dolları          | 1,7000            |
| 12.09.2023             | 24,2 mln. ABŞ dolları         | 24,2 mln. ABŞ dolları         | 1,7000            |
| 14.09.2023             | 25,1 mln. ABŞ dolları         | 25,1 mln. ABŞ dolları         | 1,7000            |
| 19.09.2023             | 26,6 mln. ABŞ dolları         | 26,6 mln. ABŞ dolları         | 1,7000            |
| 21.09.2023             | 45,5 mln. ABŞ dolları         | 45,5 mln. ABŞ dolları         | 1,7000            |
| 26.09.2023             | 61,5 mln. ABŞ dolları         | 61,5 mln. ABŞ dolları         | 1,7000            |
| 28.09.2023             | 29,4 mln. ABŞ dolları         | 29,4 mln. ABŞ dolları         | 1,7000            |
| <b>AY ƏRZİNDƏ CƏMI</b> | <b>259,8 MLN. ABŞ DOLLARI</b> | <b>259,8 MLN. ABŞ DOLLARI</b> |                   |



5 sentyabr 2023-cü il

Mərkəzi Bankda keçirilən Maliyyəçisən təcrübə proqramı Məzuniyyət tədbiri ilə başa çatdı. Məzun tədbirində təcrübəçilər komandalar halında hazırladıqları layihələr ilə AMB-nin rəhbər heyəti qarşısında çıxış etdilər. Təcrübə proqramını uğurla bitirən gənclərə sertifikatlar, qalib komandaya isə hədiyyələr təqdim olundu.

Tədbirdə iştirak edən Mərkəzi Bankın sədri Taleh Kazımov gəncləri təbrik etdi, AMB-ni seçdikləri

üçün onlara təşəkkürünü bildirdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Qeyd edək ki, Maliyyəçisən təcrübə proqramı çərçivəsində 30 nəfər gənc müxtəlif departamentlərdə iki ay ərzində təcrübə keçərək Mərkəzi Bankçılıq ilə daha yaxından tanış olmuş, şəxsi və peşəkar səriştələr üzrə təlimlərdən keçərək faydalı təcrübə biliklər qazanmaq imkanı əldə etmişlər.



5 sentyabr 2023-cü il

Mərkəzi Bankın sədri Taleh Kazımov sentyabrın 5-də İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının baş icraçı direktoru Oussama Abdel Rahman Kaissinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Görüşdə investisiyaların və ixrac kreditlərinin İslami prinsiplər əsasında sığortalan-

ması məsələlərinə, xüsusən də bu maliyyə münasibətlərinin ölkəmizdə real sektorun və maliyyə sisteminin inkişafına töhfəsinə dair fikir mübadiləsi aparılmışdır. Eyni zamanda təşkilatlar arasında gələcək inkişaf imkanları ilə bağlı məsələlər müzakirə edilmişdir.



Mərkəzi Bankın sədri Taleh Kazimov sentyabrın 8-də audit şirkətlərinin rəhbərləri ilə görüş keçirdi. Görüşdə ölkədə maliyyə bazarlarının inkişafı, daxili investisiya



8 sentyabr 2023-cü il

mühitinin daha da sağlamlaşdırılması istiqamətində Mərkəzi Bank tərəfindən görülməli tədbirlər müzakirə edildi.




13 sentyabr 2023-cü il

Mərkəzi Bankın sədri Taleh Kazimov sentyabrın 13-də Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının baş icraçı direktoru, Hani Salem Sonbolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüş zamanı Azərbaycanda özəl sektorun, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, həmçinin kommersiya bankları ilə əməkdaşlığın gücləndirilməsi sahəsində birgə fəaliyyət imkanları müzakirə edilmişdir. Ölkənin özəl sektoruna investisiyaların cəlb edilməsi və bankların gələcək maliyyələşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.



Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədaviyə yenilənmiş 1 manatlıq kağız pul nişanları buraxılır.

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazimovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları 18 sentyabr 2023-cü il tarixindən etibarən tədaviyə buraxılır.



18 sentyabr 2023-cü il

İmza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilmişdir. Həmçinin kağız pul nişanının üzərində "2023" istehsal ili əks etdirilmişdir.

Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədaviyə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılmışdır.



22 sentyabr 2023-cü il

Mərkəzi Bankın sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə yeni regional direktoru xanım Roland Prays və Azərbaycan üzrə ölkə meneceri xanım Stefanie Stallmeisterlə görüşmüşdür.

Görüş zamanı DB-nin Azərbaycandakı cari fəaliyyəti,

həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri, yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2024-2028) hazırlanması üzrə fikir mübadiləsi aparılmışdır. Eyni zamanda DB və Mərkəzi Bank arasında həyata keçirilən texniki yardım layihələri ətrafında müzakirələr edilmişdir.

**Azərbaycan Respublikası Mərkəzi Bankının kollektivi sentyabrın 27-də - Anım Günündə inşası davam etdirilən Zəfər parkına gələrək şəhidlərimizin əziz xatirəsini qürur və ehtiramla yad etmiş, parkın girişində xatirə daşının önünə gül dəstələri qoymuşdurlar.**



## MƏLUMATLANDIRICI LÖVHƏ



### **"Azsiğorta" ASC-nin Naxçıvanda rəsmi filialının açılışı olub.**

8 sentyabr 2023-cü il



Filialın açılış mərasimindən öncə şirkətin əməkdaşları Heydər Əliyev Muzeyini ziyarət ediblər, dahi rəhbərin çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin əməkdaşı Pənah Mehdiyev açıb, sığor-ta şirkətlərinin ölkəmizin iqtisadi-siyasi, sosial həyatındakı uğurlarından danışib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublika İdarəsinin sədri Elçin Əliyev diqqətə çatdırıb ki, ölkəmizdə sığorta şirkətlərinin fəaliyyətə başlaması, habelə regionlarımızda yeni filialların yaradılması iqtisadiyyatın aparıcı sahələrindən biri hesab olunur. Həmçinin "Azsiğorta" şirkətinin yeni filialının Naxçıvanda açılması da diyarımızda sosial-mədəni həyatın formalaşmasına, insanların rahatlığına müsbət yöndə təsir edəcək.

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxışlarında sığorta şirkətlərinin ölkəmizin iqtisadi-sosial həyatına verəcəyi töhfələrdən bəhs edib.

"Azsiğorta" şirkətinin Direktorlar Şurasının sədri Viladi Maniyev Naxçıvan şəhərində məskunlaşan müştərilərə daha yaxın olacaqları və peşəkar xidmətləri təqdim edəcəkləri üçün məmnunluğunu ifadə edib.

Daha sonra açılış tədbirini simvolizə edən qırmızı lent kəsilib və sığorta binasında yaradılan müasir şəraitlə tanışlıq olub.

Qeyd edək ki, Naxçıvan şəhəri, Təbriz küçəsi 1 ünvanında yerləşən yeni filial müştərilərə yüksək səviyyədə keyfiyyətli xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Filial ənənəvi olaraq həftənin 5 günü saat 9:00-dan-18:00-dək fəaliyyət göstərəcək.

*Sevindirici haldır ki, vətəndaşlarımız sığorta ilə bağlı maarifləndikcə ötən illərə nisbətən ölkədə sığortalanma prosedurlarına maraq da çoxalır. Mərkəzi Bankın aylıq və illik statistikalarında da bu sahədə artım müşahidə olunur. Daha çox artım isə "Həyat sığortası" ilə bağlı qeyd alınıb.*

Buna baxmayaraq, hələ də bəzi vətəndaşlar bu faydalı və gəlirli sığorta növü haqqında məlumsızdılar.

Naxçıvanda yeni fəaliyyətə başlayan həyat sığortası nümayəndəliklərinin muxtar respublika sakinlərinə bu sığorta sahəsi üzrə xidmətlər həyata keçirdiyini nəzərə alaraq sözügedən sığorta məhsulu haqqında oxucuları daha çox maraqlandıran məsələlərə aydınlıq gətirməyə çalışacağıq. "Həyat sığortası" icbari və könüllü ola bilər. İcbari həyat sığortası istehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlıdır. Burada hadisənin qəflətən baş verməsi sığorta halı hesab olunur. Əgər vətəndaşın əvvəlcədən bilinən xəstəliyi varsa və iş prosesində vəziyyəti pisləşibse, bu, sığorta halı kimi nəzərə alınır. Könüllü həyat sığortasında isə bədbəxt hadisənin qəflətən baş verməsi şərt deyil, yəni sığortaolunana istənilən halda kompensasiya ödənilir. Qeyd edək ki, "İcbari Həyat Sığortası"nın VÖEN-i olan fiziki şəxslər, hüquqi şəxslər və dövlət orqanları, "Könüllü Həyat Sığortası"nın isə istənilən şəxs edə bilər.

"İcbari həyat sığortası" ödənişi qanunver-

## Həyat sığortası

riciliklə müəyyənləşdirilir. Bu növdə hadisə baş verəndə vətəndaşın yaşı, ondan asılı olan şəxslərin sayı, evlidirsə uşaqların sayı və yaşı, həmçinin bir sıra digər amillər nəzərə alınır. "Həyat sığortası"nın könüllü növündə isə sığortalanan şəxs və sığorta şirkətinin qarşılıqlı razılığı ilə nə qədər vəsaitin sığortahaqqı kimi ödəniləcəyi müəyyən edilir.

2011-ci ildən ölkəmizdə bu sığorta növü üzrə xidmət təklif edən sığorta şirkətləri fəaliyyətə başlamışdır. Hazırda Azərbaycanda "Həyat sığortası" ilə məşğul olan cəmi 5, qeyri-həyat sığortası ilə bağlı xidmət təklif edən 15 şirkət var.

"Həyat sığortası"nın bir çox növü vardır. Bunlara "Həyatın ölüm halından sığortası"nı, "Həyatın yaşam sığortası"nı, "Annuitet sığortası"nı, "Əmək qabiliyyətinin itirilməsi hallarından sığorta"nı, "Sağalmaz xəstəliklərdən sığorta"nı misal göstərmək olar.

"Həyatın yaşam sığortası" isə "Həyat sığortası"nın ən çox müraciət edilən növüdür. "Həyatın yaşam sığortası"nın üstün cəhəti ondan ibarətdir ki, həm sığortaolunanın müqavilədə nəzərdə tutulmuş müddət ərzində vəfat etdiyi, həm də bu müddətin sonuna qədər yaşadığı halda sığorta ödənişinin sığortaçı tərəfindən ödənilməsinə nəzərdə tutur. Həmçinin bu sığorta növü bizi maddi zərərlərdən qorumaqla yanaşı, həm də bazarda ən yüksək gəlir təklif edən investisiya

məhsuludur.

"Həyatın yaşam sığortası" vasitəsilə necə yığım etmək məsələsinə gəlincə, aldığımız məaşın 45-50 faizini həyatın yaşam sığortasına yönəldə bilərik. Minimal məbləğ isə sığorta şirkətində asılı olaraq dəyişir. Bu sığorta növünün əsas üstünlüklərindən biri odur ki, burada əməkhaqqının sığorta üçün ayrılan hissəsi vergi və sosial ödəmələrdən azaddır və həmin məbləğ də bizim yığım hesabımıza daxil edilir. "Həyatın yaşam sığortası" üzrə müqavilə müddəti minimum 3 il nəzərdə tutulub. Qeyd olunan müddət ərzində sığorta hesabımızda toplanan həmin vəsaitin üzərinə investisiya faizi də gələrək 3 il ərzində aldığımız əməkhaqqıdan daha yüksək məbləğ əldə edilmiş olur. Bu isə hər bir halda bizim rifahımıza xidmət edir. Həmin müddət ərzində sığorta hadisəsi baş verərsə, yəni sığorta olunan şəxs vəfat edərsə, hesabında toplanmış sığorta pulunu ailəsi alır.

Adətən, sığorta müqaviləsinin bağlanacağı yaş kriteriyaları sığorta şirkəti tərəfindən təyin edilir. Bu sığorta növü üzrə müqavilələrdəki əsas məqam əməkhaqqıdır. Əmək müqaviləsi olmayan şəxslər "Həyatın yaşam sığortası" edə bilməz. Sözügedən sığorta növünə həm dövlət, həm də özəl şirkətlərdə çalışan istənilən şəxs qoşula bilər.

Yaşam sığortası etdirmək üçün müraciətlərə gəlincə, bunun üçün muxtar respub-

likada həyat sığortası fəaliyyəti göstərən nümayəndəliyə müraciət edərək arıza forması doldurmaq lazımdır. Ərizə forması sığortanı etdirmək istəyən şəxsin yaşından, iş yerindən, vəzifəsindən və sağlamlıqla bağlı suallardan ibarətdir. Həmin suallara cavab verdikdən sonra şəxsin müraciəti sığorta şirkətinin Anderrayting şöbəsində təhlil edilir. Daha sonra isə müqavilə bağlanır. Müqavilənin bağlandığı müddət ərzində şəxs sığortahaqqını artır, azalda, dondura və xitam verə bilər.

İnanırıq ki, həyat sığortası üzrə xidmətlər təklif edən yeni nümayəndəliklərin açılışı sığorta sektorunun regionda böyüməsində əhəmiyyətli rol oynayacaqdır.

*Sonda qeyd etmək istədik ki, muxtar respublikada sığorta bazarlarına nəzarət edən qurum Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsidir. Sığorta şirkətləri ilə bağlı şikayət və sorğularla bağlı idarəyə müraciət edə bilərsiniz.*

Aytac AXUNDOVA  
Azərbaycan Respublikası Mərkəzi Bankının  
Naxçıvan Muxtar Respublikası İdarəsinin  
əməkdaşı

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin əməkdaşı Aytac Axundovanın "Şərq Qapısı" qəzetinin 29.09.2023 tarixli nəşrində "Həyat sığortası" adlı məqaləsi dərc edilmişdir.

29 sentyabr 2023-cü il

HƏYAT SİĞORTASI







Azərbaycan Respublikası Mərkəzi Bankı  
Naxçıvan Muxtar Respublikası İdarəsi



[www.cbar.az](http://www.cbar.az)



Whatsapp qaynar xətt  
**+994 60 400 22 44**



[merkezi\\_bank\\_nmr](https://www.instagram.com/merkezi_bank_nmr)

Naxçıvan şəhəri C Məmmədquluzadə 32 AZ 7000 T: (036)-550-59-10